

Mədəniyyət məhsullarının ölkə ərazisindən çıxarılması barədə

“ Mədəni sərvət dedikdə aşağıdakılar başa düşülür:

- hər bir xalqın mədəni irsi üçün əhəmiyyəti olan daşınar və ya daşınmaz sərvətlər (memarlıq, incəsənət və ya tarixi, dini və ya dünyəvi abidələr; arxeoloji qazıntı yerləri; tarixi və ya bədii əhəmiyyət kəsb edən memarlıq ansambları; incəsənət əsərləri; bədii, tarixi və ya arxeoloji əhəmiyyəti olan əlyazmalar, kitablar və digər əşyalar; elmi kolleksiyalar; kitab və arxiv materiallarının, yaxud yuxarıda göstərilən sərvətlərin reproduksiyalarının mühüm kolleksiyaları);

- “Mədəniyyət haqqında” Qanunun 30.1.1-ci maddəsində göstərilmiş, əsas məqsədi daşınar mədəni sərvətlərin saxlanması və ya sərgilənməsi olan binalar (muzeylər, kitabxanalar, arxivlər, habelə daşınar mədəni sərvətləri silahlı münaqişə zamanı saxlamaq üçün istifadə olunan sığınacaqlar);

- “Mədəniyyət haqqında” Qanunun 30.1.1-ci və 30.1.2-ci maddələrdə qeyd olunmuş mədəni sərvətlərin cəmləşdiyi mərkəzlər.

Mədəni sərvətlərə aşağıdakılar aiddir:

- təsviri sənət əsərləri, o cümlədən lövhələr, şəkillər, rəsmlər, qravürlər, estamplar, litoqrafiyalar, naxışlar, heykəltəraşlıq əsərləri, orijinal bədii toplular və montajlar;

- kino, xüsusi əhəmiyyətli televiziya, radio, video materialları, fotoəsərlər və fotomateriallar, dizayn işləmələri və memarlıq layihələri;

- əlyazmalar, xüsusi əhəmiyyətə malik kitablar və kitabçalar, dövri mətbuat materialları, avtoqraflar, markalar, açıqçalar, mədəniyyət və tarix profilli arxivlər və arxiv sənədləri, not yazıları, məktublar, elmi-tarixi yadigarlar, nadir nəşrlər;

- tətbiqi-sənət əsərləri - xalılar və xalça məmulatları, qızıl, platin, gümüş, qiymətli daşlar, mis və gildən hazırlanmış əşyalar, keramika məmulatı;

- səhnə və ekran əlbisələri, dekorları, butaforiya və rekvizitləri;

- qədim nadir kolleksiyalar və 1960-cı ildən əvvəlki dövrə aid olan muzey əhəmiyyətli əşyalar (o cümlədən mebel, musiqi alətləri və s.);

- şifahi xalq yaradıcılığı nümunələri;

- arxeoloji komplekslər, arxeoloji və numizmatik xarakterli əşyalar;

- memarlıq abidələri, tikili nümunələri, xatirə yerləri və məqbərələr;

- park və təbii landşaft obyektləri;

- flora və fauna, mineralogiya, anatomiya nümunələri və paleontologiya baxımından maraqlı muzey əşyaları.

Kütləvi və seriyalı istehsal olunan və ya 1960-cı ildən etibarən yaradılan, yaxud yaradılma tarixindən asılı olmayaraq, “Mədəniyyət haqqında” Qanunun 30.4-cü maddəsində nəzərdə tutulan ekspertizanın nəticəsinə əsasən mühafizə olunan mədəni sərvətlərin siyahısına daxil edilməyən mədəniyyət məhsulları (suvenirlər daxil olmaqla) mədəni sərvətlərə aid edilmir.

Mədəni sərvətlər dövlətin, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin, qeyri-hökumət təşkilatlarının, o cümlədən ictimai və yaradıcılıq birliklərinin mülkiyyətində ola bilər.

Mədəniyyət nümunələrinin Azərbaycan Respublikasında milli mədəni sərvətlərə aid edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən ekspertiza yolu ilə müəyyən

edilir. Milli mdni srvtin mlkiyytisi onun lazımi saxlanılmasını v mhafizsini tmin etməy borcludur.

Azrbaycan Respublikasında yaşıyan milli azlıqların mdniyyt nmunləri Azərbaycan Respublikasının milli mdni srvtlrinin trkib hisssidir.

Azrbaycan Respublikasında yaşıyan milli azlıqların mdni srvtlri dvlt trfindn qorunur.

Mdni srvtlrin ixracının mmknly mvafiq icra hakimiyyti orqanı trfindn verilmiř mdni srvtin mhafiz řhadtnamsi il myyn edilir.

“Mdniyyt haqqında” Qanunun 30.2-1-ci maddsində nzrd tutulan mdniyyt mhsullarının zrində qeyd olunmuř seriya nmrsi, istehsalının adı v ya mllif bard mlumat, mhsulun yaradılma tarixi, yaxud ekspertizanın nticsin dair arayıř onların ixracı n sasdır.

Srgi, qastrol sfrlri, brpa iřlri, prezentasiya, beynlxalq mdniyyt tdbirlrinin keirilmsi halları istisna olmaqla, Azərbaycan Respublikasının milli mdniyyt mlakının Dvlt Siyahısına daxil edilmiř mdni srvtlrin Azərbaycan Respublikasının razisindən aparılması qadağandır.

Srgi, qastrol sfrlri, brpa iřlri, tqdimat, beynlxalq mdniyyt tdbirlrinin keirilmsi il laqdar mdni srvtlrin mvqqti ixracı qaydası mvafiq icra hakimiyyti orqanı trfindn myyn edilir.”